



FƏRHAD ƏSGƏROV (RAMİZOĞLU),
Azerbaijan Yazarlar Birliyinin,
Azerbaijan Jurnalistlər Birliyinin üzvü

QARANLIQ MEŞƏDƏ GİZLİ OYUNLAR

(allegorik nağılı)

Biri vardı, biri yoxdu. Bir böyük meşə vardı. Nəçə iller idı ki, bu meşədə yanğın davam edirdi. Meşənin bir hissəsi artıq yanib kül olmuşdu. Yanığının keçə bilmədiyi "Xəlvəti dərə" də isə Tülüklü bəylilik edirdi.

Bütün meşələrin şahı olduğu kimi, bu meşənin də şahı vardı. Şah cavan və dövləti işlərdə tacribəsi olmayan bir Şir idi. Ətrafında toplaşmış cavan seriyətşəş sirlər və pələnglər yanğından və meşədə baş veren iştirşələrdən çox narahat idilər. İş o yərə gəlib çatmışdı ki, "Xəlvəti dərə"dən Tülüklü də bir nota göndərib dərənin mütləq hakimi olmasına iddia edirdi.

Bələcə, meşədə ağır vəziyyət yaranmışdı. Xəbər gedib vaxtilə böyük cəngəlliklərin şahı olmuş, hazırda isə yaşının bu vaxtında balaca bir tələada qərar tutan Qara Şirə çatdı. Qara Şirin öz həmcinslərindən forqlı cohəti rənginin qara və boyunun çox qisa olması idi. Cavan vaxtı eşmə bildirişləri onu daha da zəhmli göstərirdi. İndi isə elini çallaşmış saqqalına çəkərək Qara Şir cavanlıq günlərini xatırladı. Bileklərini yerə verdi, özündə bir təpər hiss etdi: "Yox, həle buruma kəpenək qonmayıb. Meşənin şahı özüm olmalıyım", - deyə düşündü. Çox çəkmədi ki, keçmiş əlaltılarını, tərəfdarlarını başına yiğdi. Onlardan istifadə edərək şah mağarasını zəbt eləyib taxta aylışdı. Yalnız qazqal sürüşüne yağılı vəzifələr verdi. Meşəni idarə edən cavan sirlər və pələnglər didərgin

salındı, bəziləri meşənin dərinliklərinə çəkilib kirdilər, bəziləri isə meşəni tərk etdilər.

Qara Şir çox çəkmədi ki, meşədə yeni bir üsulli-idarə yaratdı. Hamı bir nəfər üçün işləməyə başladı. Meşənin bütün sərvətləri Qara Şirin tayfasının elinə keçdi. Kimse meşədə kiçicik bir mənəsəb sahibi olmaq istəsədi, onda gərək heç olmasa bu tayfanın bir nümayəndəsi ilə yaxın ola'ydı. Qara Şir isə heç kim yaxın düşərək qurda, nə Qurd, nə Ayi. Tutuquşulara isə yol açıq idi, çünki Qara Şir dediklərinin bütün meşə əhli tərəfindən təkrar olunmasından xoşlanırdı. Ən mahir təkrarçı Tutuquşu idi. Ona görə də şah mağaralarında Tutuquşu müstəsna hörmət sahibi idi.

Qara Şiri öz əsabələri ilə burada qoşaq.

Sıza kimdən deyim, kimdən xəbər verim, Uzunqulaqdan. Uzunqulaq çox əzəb-əziyətdən sonra öz isteyinə nail oldu. O, şahın əsabələrinə yaxın düşmek üçün deridən-qabidən çıxırdı. Axır ki, "Şah mağarası"na "xod" tapdı. Çox çəkmədi ki, o, sözə baxımlığı ilə Qara Şirin hörmət və ehtiramını qazandı. Xeyli get-gəldən sonra Uzunqulaq meşənin xudmani bir güşəsinə başçı təyin edildi.

Uzunqulaq öz regionunda hakimi-mütləq olan kimi once canavarları başına yiğdi və onlara süridə qayda-qanuna nəzarət işini təpsürdü. Yalnız qazqal onlara rəhbər təyin etdi. Meymunu torbiye və davranış işləri müdürü, Donuzu öyrətmə şöbə-

sinin müdürü, Bayquşu axund, müalicə şöbəsinə Ağacdələni, Tülkünə məhkəmənin sədri, vergi idarəsinə Zelini müdir təyin etdi. Hər birinin də yanına öz qoduqlarından müavinlər təyin etdi ki, haqq-hesabda onu aldada bilməsinlər. Sonra arxayıñ-arxayıñ kresloya yayxandı, rahat-rahat anqırdı: "Eşşək hara, zəfəran plov hara..."

Bir neçə il idi ki, Uzunqulaq hökmənləqliq etdiyi xudmani meşədə eys-işrətlə, qayğısıñ özürdü. Və neçə illər idi ki, bu meşədə qanunsuzluq, cinayətkarlılıq, korrupsiya, rüşvətxorluq, tayfabazlılıq, qohumbazlılıq, sürübazählər, meşə sərvət-lərinin mənimsənilərək talan edilməsi, tomiz işleyən heyvanların vəzifədən uzaqlaşdırılması, sağlam tənqidin boğulması davam edirdi.

Bülbülü demokratik cəh-cəhlorinə görə Meşə Təhlükəsizliyi İdarəsinin xüsusi qəfəsinə saldırmışdı. Bu o zaman olmuşdu ki, Uzunqulaq kamança çalmağı öyrənməyə girişmişdi və Bülbül de özünü saxlaya bilməyib demişdi ki, "bu başqulaq kamançaya yaraşmaz". Bu hadisədən bir neçə saat sonra Meşə Təhlükəsizliyi İdarəsinin Yırtıcılar üzrə rəisi Quzğun cənabları Bülbülü caynağında gətirib atdı idarənin qəfəsinə. Məhkəməsiz-filansız Bülbül ömürlük həbs cəzası kəsildi. Qəmli Bülbül naş çəkdi. Amma onu kim eşidəcəkdi ki?

Bəli, Uzunqulağın işləri yaq kimi gedirdi. Canavarдан tutmuş, qəbiristanlığının raisi Goresonədək hamiya haqqı kesilmişdi. Meşənin axundu Bayquş dəfn işlərindən başqa, yiğilan nəzir-niyyətləri da toplayıb Uzunqulağa çatdırıldı. Uzunqulaq isə hər gün nəzir verilən əlli sərcədən ikisi Bayquşu bağışlayırdı.

Canavarlar meşə heyvanlarına qan uddururdular. Tutduqlarını orada parçalayırdılar. Parçalanın bədən və başları sorğu-sual yox idi.

Meşə cəqqalsız da yeldi. Cəqqallar öz vəzifələrini "layiqinçə" yerinə yetirirdilər. Onların içində elələri vardi ki, göz çıxarındı və Qurdun adı bədnəm olurdu.

Ayu meşədə yağı bir vezifə qazanmışdı. O arıq və teza eti xoşlamırdı. Kök və yağı eti iyəlidib yemek şakəri idi. Armutu isə ay işığında yoxlayıb yeyirdi. Ona hər şeyi bəyəndirmək mümkün deyildi.

Uzunqulağın vezifəyə qoymuş heyvanlar meşənin siravi "vətəndəş"larını soyub talayırdılar.

Meşə öhli gündən-güne azalırdı. Qurdalar qoyunları qırır, doşşanlar isə meşəni tərk edib səhralara, düzənliliklərə üz tuturdular. Dərədə bəylilik edən Tülküye də pənah gətiplenər var idi.

Meşədə vəziyyət getdikcə ağırlaşırıldı. Yamışıl meşə getdikcə öz görkəmini itirirdi. Ətraf canavarların, cəqqalların parçaladığı heyvanların sür-sürmükleri ilə dolu idi. Aclıq və qılıq hökm süründür. Viran olmuş meşədə xoruz banından axşam düşənədək veyil-veyil gəzən heyvanlar qarınlarını doydurmaq üçün qonimot axtarışında bulunurdular. Amma faydası yox idi.

Cayırlar balğı da tükənmişdi. Çünkü Uzunqulağın balıqçılıq təsərrüfatına müdir təyin etdiyi Naxa ağızını açıb irili-xirdəl bütün baliqlar "hap" eləyib udurdu.

Göyde uçanı göyde, yerde qaçanı yerde, suda üzəni suda tutub Uzunqulaq cənablarının yanına götürirdilər. Uzunqulaq da yeyir, içir, ağnayırdı. Hərədən de özü üçün zümzümə edərən anqırırdı: "Ölməyesən, ya Eşşək, sənin də gözel günlərin olacaqmış".

Uzunqulaq özəlləşmə pərdəsi altında meşənin balansında olan torpaqları min bir hiylə ilə ələ keçirir, ya da böyük məbləğdə "şapka" alaraq öz yaxınlarına verirdi. Müəssisələri özəlləşdirmek üçün onları viran qoyur və ucuz qiymətə özəlləşdirirdi. Mənimsədiyi vəsaiti "abarot" a buraxırkırdı, milyonları qazanırkırdı. İki yerde imarət tikidirmiştir, meşə ətrafında çoxlu "obyekt"ləri vardi. Kürəkəni üçün yüzlərlə ağacı kəsdirib yerində gözəl bir restoran tikidirmiştir. Ticarət cərgesində bir neçə mağaza, "xadavoy" yerlərdə "zapravka"lar açdırılmışdır.

Meşənin gözel bir yerində göz yaşı kimi suyu olan bir şəlalə vardi. Bura Uzunqulağın saunaşı idi. Heç kimin ora yaxın düşməyə ixtiyarı yox idi. Uzunqulaq sütlü və gənc qoduqları tez-tez başına yiğib saunaya gedir, oylonırkırdı. Amma bunu o, bir başçı kimi xəlvət edirdi ki, bilən olmasın, yoxsa onun eşşək imicinə ziyan gölərdi. Təessüf ki, lənətə golmiş fotoqraf Dozanqurdu təzək diyirəyə-diyirəyə gələrkən meşə başçısının saunada cavan qoduqlarla oyləndiyini görür və tez onların yarıçılpaq şəklini çəkir. Bəli, Uzunqulaq belə uzunqulaq idi.

Uzunqulağın iş günü çox gərgin və səmərəli keçirdi. Bütün rüşvet gətiplenərini tek-tek qəbul

edirdi. Razı qalanda uzun qulaqlarını şaqqıldırdı. Narazı olanda isə dişlərini qırıcırdı əcaib sos çıxarırdı. Kaha, yuva, qazma, koğuş tikmek və torpaq almaq istəyənlərdən rüşvet tələb edirdi. Yoxsa məşə əhlindən heç kim çöp çöp üstünə qoya bilməzdii. İstixanalara, harda gəldi qoyulan köşklərə, yol kənarlarında ot keşənlərə "taksa" qoyulmuşdu. Uzunqulaq heç nəyə məhəl qoyulmuşdu. Uzunqulaq heç nəyə məhəl qoyulmuşdu. Antisanitarıya baş alıb gedirdi.

Uzunqulaq istədiyi yerləri ələ keçirə bilməyənən çalışırkı ki, heç olmasa ona şərik olsun. Həyasiqliğı baş alıb gedirdi. Ona "gözün üstə qasın var", deyən yox idi. Qisası, məşə heyvanlarının dərdinə qalan, halına yanınan yox idi. Hər şey Uzunqulağın iradəsinə tabe edilmişdi. Kime şikayət edəyidilər? Onsuz da şikayətə baxan vardımıki?

Tülkü dərənin bəyliyini katibəsi Bildircin xanımına tapşırıb Həccə getmişdi. Bir gün bu xəbər Uzunqulağa da çatdı. Xəbər ona çatan kimi oturduğu tövəlinin qapısını axradan bağlayıb fikre getdi: "Yaxşı, demək, "Xəlvəti dərə"nin hakimi Tülkü artıq Həcc ziyarətindədir. Deyirlər ki, özü ilə xeyli beçə, xoruz, toyuq-cücə aranıb. Alçaq, müqəddəs yerə getməkə Hacı adının arxasında pərdələnmək istəyir. Ondan əskiyəm bəyəm. Mən da mərkəzi məşəyə gedib bir ay tekmilləşdirmə kursu keçməliyəm", - deyə başından keçirdiyi fikir Uzunqulağın çox xoşuna gəldi və özündən razı haldə anqırıldı. Çox kecmədi ki, hazırlıq görüb mərkəzi məşəyə gedti. Qayıdan sonra isə qulaqlarının uzunluğunu ona tez-tez xatırladan Uzunqulaq adından imtina etdi. Ona Eşşək adı ile müraciət olunmasını bütün məşə heyvanlarından tələb etdi. Bu xəbər xudmani məşəyə ildirim sürəti ilə yayıldı. Müdrik ağısaqqal olan Qoca Fil xəberi eşidən qırımdı. Babasından elm öyrənən balaca Uzunxortum soruşdu:

- Baba, niyə qırımdın?
- Heç, ay bala, bu, mənə bir rəvayəti xatırlatdı, - deyə baba cavab verdi.
- Babacan, o nə rəvayətdi elə?
- Belə söyləyirlər ki, bir ərəbin sevimli dəvəsi ölüm ayağında imiş. Dəvə ölümqəbagı sahibi ilə halallaşarkən bildirir ki, birləikdə səninlə çox işlər görmüşük. Her şeyi sənənə halal edirəm, birçə şeydən başqa. Biz səninlə uzun illərin dostu, yoldaşı olduq. Yadındadırı, səfərlərimizdən birində

sən yoruldun və ovsarı eşşəyin quyuğuna bağladıñ. Təkcə onu sona bağışlamıram, halal etmirəm. Hə, bala, ataların ele belkə bu hadisədən qaynaqlanan bir məsəli var: "Dəvə nə qədər ölü olsa da, dərisi bir eşşəyin yükündür".

Mətləbdən uzaq düşməyək. O yerdə qaldıq ki, Uzunqulaq bir ay kurs keçidiñdən sonra qayıdır oldu Eşşək.

Eşşək məşədə haqq-hesablarını yiğdi, topladı və lazımi yerlərin də "sovqat"ını gönderdi. Arada eys-işratindən də qalmadı, saunadə və başqa əyləncə yerlərində qoduqlarla eynəndi. Şəklini çəkən Dozanqurdunu əlimyandıda axtarırdı ki, onu tapdalayıb əzsini. Bu məşənin mütləq hakimi Eşşək, belə eşşək idi.

"Eşşək eşşəkliyi ilə palçıqə bir dəfə batır, həmin yerdən bir daha keçmər", deyiblər. Fəqət, bu söz Eşşəye addı deyildi. Ona gör ki, o hələ batmaşıdı. Və o her yerden keçə bilərdi.

Eşşək özünün külli-ixtiyar sahibi olduğu məşəsində kefdə-damaqda olsun, siza kimdən deym, məşənin heyvanlarından. Deyir, "sen saydığını say, gör fələk nə sayır".

Heyvanlar Eşşəyin hərəkətlərində cana doymuşdular. Nə qədər müxtəlif yollarla məşə heyvanlarını soyub-talamaq olar? Onlar daha əlavə vergilər ödəməkdən imtina edirdilər. Çünkü müssəsoların əksəriyyəti tam gücü ilə işləmirdi. Qoca və əlil heyvanların təqəüd vaxtı-vaxtında verilmirdi.

Eşşək şışmış və yuxulu gözlerini ovxalaya-ovxalaya tövəsine təzəcə girmişdi ki, Məşə Vergi İdarəsinin roisi Zəli onun ardınca tələsik özünü içəri dürtü. Eşşək küt baxışlarla Zəliyə nəzər saldı. Bu baxışlar Zəliyə çoxdan tanış idi və o andaca baxışın mənasını başa düşdü: "Yəni, nə olub?"

Eşşəyin qarşısında az qala ikiqat olan Zəli onun üzünə baxmadan sözə başlıdı:

-Daha nə olacaq? Hami vergi ödəməkdən boyun qaçırı.

-Bu nə deməkdir? Kimdir imtina eləyən, onun dərisini boğazından çıxarıñ. Sənə keçən dəfə demişdim ki, bu cür behanələrə mənim yanımı gəlmə, - deyib Eşşək kresloya yayxandı və qalsatukunu bir az boşaltdı, - o kondisioneri ordan yandırı, - dedi.

Zəli əmri icra eləyib əvvəlki yerində dayandı:

-Bilirsiz, Eşşək qaşa, aqlaşırlar, yalvarırlar ki, onlara dəyməyim, imkanları yoxdur. Doğrudur, mən məhəl qoymuram, yapışib soruram, amma qanları yoxdur, bəzən keçinənlər də olur.

-Olan işdi, sən işində ol. Sürüyə nezarət edən rəisə də tapşıramam sənə kömək etmək üçün bir neçə canavar ayırat.

-Eşşək qaşa, iş bir mənlik olsayıd, dərd yarı idi. Bu Bit, Birə, Gənə və Ağcaqanad da bir tərəfdən dərəsiblər heyvanların canına. Mən yenə qanlarını içib doyan kimi buraxıram. Gənə zəlim oğlu isə necə yapırsısa, qopartmağa kəlbətin lazımdır, - deyə Zəli şikayət etdi.

-He, bilirem, düz deyirsin. Sən mənim adımdan onlara bir xəbərdarlıq elə, de ki, heç olmasa içib doyandan sonra buraxınsınlar.

Zəli: "baş üstə", - deyib dalın-dalın qapıdan çıxanda Meşə Poçt-Rabita İdarəesinin müdürü Sağsağan xanım ilə toqquşdu. Sağsağan salam verib, təklif gözləmədən stilların birinə qondu. Onun bugünkü geyimi Eşşeyin gözündən yayınmadı. Mini yubka geyen poçt müdürünn köynəyinin ya-xasının üç düyməsi birdən açıq idi. Eşşək Sağsağana həris bir nəzər salıb poçtun və rəbitənin vəziyyətini soruşdu. Sağsağan xanım eziilib-bütüllük məlumat verdi:

-Necə deməsindiniz, eləcə də etmişik. Telefon pullarını ödəməyənləri Yalquzağın işçiləri tutub basıblar qoduqluga. Qoy, ağılları başlarına gəlsin! Hər gün meşənin bir hissəsinin telefonlarını kəsirik. Açımaq üçün isə əlavə pul yığıriq. Bunu işiq və qaz idarəərinin rəhbərlərindən öyrənmüşik. Yaxşıca gəlir mənbəyidir.

-Yaxşı, de görüm, telefon danışıqlarımı dinləyirsinizmi?

-Əlbette, heç birini də buraxmırıq. Meşə Təhlükəsizliyi İdarəesinin Çaydaçapanlar üzrə iş söbəsinin eməkdaşı Qurbəğə Sazanla Xəşəminin telefon söhbetinə qulaq asıb. Melum olub ki, onlar Eşşək cənablarının əleyhina danışıblar. Deyiblər ki, Eşşək bir az da vəzifədə qalsa, brakonyerlər nəslimizi kəsəcəklər. Bu xəbor Leyləyə çatan kim özü şəxsən bu işlə məşğul olmuş və hər ikisi-ni gətirir sizin bağınızdakı quyuya atıb.

Sağsağan xanımın məlumatından xoşlanan Eşşək başının və gözlərinin işarəsi ilə "get", - dedi. Zəngi basıb dolu bədənlə katibi Qoduçqanı çağırıldı. Qoduçqa dikdəbanlarını taqqıldada-taqqıl-

dada içəri girdi. Heç nə demədən Eşşeyin başının üstünü kəsib, arxadan onu qucaqladı.

-Yavaş, içəri giren olar. Orda məni gözləyən var?

Qoduçqa incik halda:

-Hə, öyrətmə şöbəsinin müdürü Donuz gözləyir. Bayaqdan xorultusu aləmi götürüb.

-De, gəlsin içarı.

Donuz əlində tutduğu köhnə, qalın qovluğu sənasiñ sixaraq içəri girdi və təklif gözləmədən öznə divana yixdi.

Eşşək ceynəyinin altından ona göz qoya-qoya soruşdu:

-Bizim qoduqlar necə öyrənirlər?

-Yoldaş başçı, bizim heyvanların balaları bizim elm və tərbiyəni yaxşı qavrayırlar. Gələcəkləri parlaqdır. Hansı meşəyə, düzə, səhraya getsələr, sizin eşşək intellektinizi layiqincə təmsil edəcəklər.

-Afərin, belə getsə, yiğidiğin haqq-hesabdan "dolya"ni artıracağam. Get, daha fəal ol!

Donuz özündən razı halda qovluğunun sinəsinə sixib tövlədən çıxdı. Yol gedə-gedə öz-özünə fikirləşirdi ki, işçiləri üç aydır maaş ala bilmirlər. Bu sözqanmaz, dərdənləməz zalim oğlunun isə dərdə-səri puldur. Dədəsi-nənəsi puldur. Pul ver, atasını, oğdadını söy, min belinə, çap. Eşşək oğlu eşşək, tutuqşularını başına çıxarıb, Bülbülü isə qəfəsə atdırıb. Tülük yüz hıylə işlədir, ev yixir. Axund Bayqus pis nəzerləri ilə qəbir çatlaşdır. Canavar Ceyranın bağrını yarır. Zalim oğlu bunlara yaman "volya" verib. Lap eşşəkliyinə salıb, qanib-qandırırmır.

Donuz bu düşüncələr içində meşənin six yərindən keçib gələn kənarına çıxmışdı. Xəlvəti boğazlaşlığı Qazı yeyən Yalquzağın görək sanki yuxudan ayıldı. Yalquzaq sürüyə nəzarət edən canavarlara başçı teyin ediləndən vəziyyəti düzəlmədi. Ona qədər qarın belinə yapışmışdı. Indi isə dərisinə sığmirdi. Bu boyda meşə onun əlinde idti. Doğrudur, arada Ayı onun işlərinə qarışır, "yem"ni əlinənən alırı. Buna baxmayaraq, işləri pis getmirdi. Arabir Eşşeyin özüne "protiv" çıxırdı. Nəfsinə də söhbet ola bilməzdi. Eşşək-dən sonra meşədə özünü ikinci sayırdı. Kimi istəsə, taqsırlı-taqsırsız atdırırdı qoduqluga, haqqını alıb, sonra buraxdırırdı.

Donuzu görəndə Yalquzaq heç başını da qal-

dırmadı. Gözünün qıraqı ilə ötüb keçən Donuzun arxasında baxdı. Bilirdi ki, başçının yanına getmək növbəsi onundur. Ağız-burnunun qanını silib yaxınlıqda bulaqdan doyuna su içdi. Kürəyini qoca palid ağıacına dayayıb fikrə getdi. Bu gün o, haqq-hesabı çatdırımalı idi, amma öz-özüne düşünürdü ki, bolko heç verməyim. Onsuz da aćığım restorana və "zapravka"ya mənimlə şorikdir. Mənim də başqa dərd-sərim var. Bir bu olsaydı, dərd yarı idi. Yox, rüşvət almasa, eşşək oğlu eşşəyin bağı çatlar. Gərək çatdırıram.

...Eşşək Donuzu da qəbul edib yola salandan sonra bir az rahatlandı. Eynəyini çıxarıb stolun üstünə qoydu. Çağırıb katibəyə demək istəyirdi ki, heç kimi içəri buraxma. Elə bu vaxt katibə Qoduqça hövlnak içəri girdi:

-Cənab başçı, yanmış meşənin sakinləri gəlib-lər, zorla içəri girmək istəyirlər. Qabaqlarını ala bilmirəm.

Eşşək bu xəbərdən narahat oldu. Çünkü onların statusu vər idi və bu səbəbdən onlardan bir az ehtiyat eləyirdi. Buna görə də həmişə onlar göləndə çalışırdı ki, xoşluqla yola salsın. Hər dəfə göləndə onlara yağlı vədlər verib yola salırdı.

Eşşək onları görəndə elə bil qutuda ilan görürdü. Çünkü onlar üçün gölən humanitar yardımçıları Ayı, Yalquzaq və yuxarıdakı havadarları ilə birlikdə həzm-i-rabədən keçirmişdilər.

Meşə rəhbərlərinin zülmündən cana doymuş başqa sakinlər onlara qoşulub Eşşəyin qəbuluna gəlmişdilər. Onları daha çox əsəbələşdirən Ayının, Goresənin, Gürzənin rəhbər vəzifələrə qoyulması idi.

Başqa çıxış yolu görməyən Eşşək katibəyə dedi:

-Get, gör birtəhər yola sala bilərsənmi?! De ki, başçı məşğuldur...

Eşşəyin sözü ağızında qalmışdı. Bir dəstə heyvan basabasla içəri dolusḍular. Eşşək özünü itirdi, bilmədi neyəsin. Oturduğu yerdə qurcudux. Uzun qulaqları gün vurmuş kələm yarpağı kimi aşağı sallandı. Özünü elə alıb heyvanları sakitləşdirməye başladı:

-Yaxşı, sakit olun, oyləşin, görək nə istəyirsiniz, dərdiniz nədir?

Oturulan oturdu, yer tapmayanlar ayaq üstə durdu.

Hirsindən rəngi ağappaq ağarmış Qoca Fil irə-

li yeridi:

-Nə olacaq? Son meşəyə başçı təyin ediləndən özbaşınlıq həddini aşib. Meşədə bütün vəzifələr özününlükəri təyin etmişən. Onlar da dəraşıblar heyvanların canına. Qohumbazlıq, dostbzalıq baş alıb gedir. Nə öz ailən, nə də qohum-aqrabaların işqi pulu, qaz pulu, su pulu ödəmir. İcarə adı ilə götürüb ekdikləri torpaqların vergisini de vermirlər. İş o yerə çatıb ki, indi də humanitar yardımçıları yeyirlər.

Yanmış meşənin sakini Maral xanımı lap od götürdü:

-Meşəni antisaniariya bürüyb. Meşənin müalicə və öyrətmə sistemi kor gına qalıb. Sizin şəxsi müəssisələrinizini tullantıları yaşıllığı möhv edir, qanunsuz tikintilər çoxlu sayıda ağacın kəsiləsinə səbəb olub. Belə getse, bir azdan bura meşə deyil, səhra olacaq. Nə vaxta qədər meşəmizdə kütbein yaltaqlar, məddahlar at oynamadaqlar?

Eşşək özünü toxdada bilmirdi. Heyrətdən bərəlmis gözleri az qala hədəqəsindən çıxacaqdı. Qəzəbdən alov saçan nəzərlərini bayaqdan dil-dil ötən heyvanların üzündə gəzdirdi. Haray-qış-qırıq səsindən qulaq tutulurdu. Dəstənin içindən Qaban tüklərini qabardıb irəli yeridi. İki-üç ay olardı ki, Qaban vəzifədən çıxarılmışdı. O, irəli çıxanda Eşşəyi lap soyuq tor basdı, qorxudan rəngi tamam saraldo, katibə Qoduqçaya işara ilə qandırıcı ki, su gətirsin. Katibə zorla yerində qımlıdanaraq su gətirdi. Eşşək su içdi, amma yarida çəçədi, axıra qədər içə bilmədi, su üst-başına çlonıldı.

-Adə, sənə deməmişdim ki, çox gedə bilməyəcəksən? Bilmirdin ki, yerlibazlığın, dostbzalığın, ne bilim, ne bazlığın axrı belə olacaq? Yağlı vəzifələri öz qohum-aqrəbana, dəst-tanışına paylamışan. Rüşvət almaq, nadirüslük, biqeyratlıq sənin qanındadır, - deyə Qaban hücuma keçdi.

Qabanın çıxışından sonra Eşşək daha dözə bilmədi, bomba kimi partladı:

-Adə, Qaban, sən də? Ay sənin burnundan gəlsin, sənə yedizdiridiklərim! Bəs tikdirdiyin o imarət nəyin hesabına tikilib? Donuz kimi yeyib-icdiyin hansı hesabdandır?

Eşşək quduzlaşış özündən çıxmışdı. Elə bil zəncirdən indicə açılmışdı. Qaban isə nitqinə da-

vam etməyə başladı:

-Eşşək, son bütün yaxşılıqları yerə vurdun, sən inanmaq olmaz. Sən yalançı və əxlaqsızsan. Sən dünya malını hər şeydən üstün tutdun. İndi sən çox aciz və gücsüzsən. Sən başçı adına layiq ola bilmədin. Mənim boy numa da minnöt qoyma. Qorxutmağı da cəhd eləmə. Onsuz da sənin sonuna çox qalmayıb. Sən ancaq özünü, ailəni və qohum-əqrabalarını düşünürsən. Meşə heyvanları ac-yalavac, sefil-sərgərdən hayat sürürlər. Onları heç düşündürmü? Mən gec də olsa, sehvimi anlışam. Bundan sonra doğma meşə və onun məzəlum sakinləri üçün çalışacağam. Hər canlıya həyat bir dəfə verilir. Onu şərflə yaşamaq lazmıdır. Dünyanın malı dünyada qalacaq.

Qaban sanki cuşə gəlmışdı. Eşşəyə olan nifreti elə bil birə-beş artmışdı. Ona elə gəlirdi ki, əsl məqamdır. Eşşəyin eşşəkliyini indi də onun üzünə deməsə, heç vaxt deyə bilməyəcək. O, danişdiqə heyvanlar da üroktonib yerbəyerdən onun sözüne qüvvət verirdələr.

-Bir başçı kimi sən har kəsi vezifəyə təyin edərək onun ləyəqət və bacarığını nəzərə almalı idin. Şərt işçinin çıxluğunda deyil, iş bacarmanınlaşdırıcıdır, - deyə Qaban onun hansı hissələr keçidiyini dərk etmək üçün sözüne ara verdi.

Eşşək anırdı:

-Yox, başa düşə bilmirəm. Sizdə bu dil hadnardır? Kimdir sizi dil veren? Kimdir sizin beyninizdi doldurur? Mənə ağıl öyrətməyin! Mənə nəsihət verənlərə bax!

Bayaqqadın hadisələri seyr edən Qoca Fil dözə bilməyib yenidən səhbətə qarışdı:

-Eşşək, onu bil ki, hər pisliyin öz cəzası var və pislik edən mütləq cəzasını almalıdır. Ola bilsin ki, bu cəza gecikə bilər, amma bundan arxayınlaşmaq olmaz. Bir də ki, zaman keçdikcə cəza vaxtı da yaxınlaşır. Sən pis əməllərini ört-basdır etmek, bu yolla heyvanların etimadını qazanmaq istəyirsən. Amma sənin nadanlığın, xəbisiliyin artıq meydana çıxmışdır. Sənin kimilərə öydü-nəsihət kar etməz. Yalnız cəzasını çəkib ibrət dərsi aldıqdan sonra ağılları başlarına gelər. Öz aqibətini düşün, başçı, sehvini anla, zülümə son qoy. "Sonrakı peşmançılıq fayda verməz", - dedi Qoca Fil.

Qoca və aqil Fil aramlı dənişirdi. Otağa ölü bir süküt hakim kəsilmişdi. Bu sükütu yalnız Fi-

lin ötkəm və qürurlu səsi pozurdu. Üzündə xoş bir təbəssüm vardı, amma üroyi qan ağlayırırdı:

*Şığışmırıldı belinə,
Dağdan ağır bir yükdü.
Daha çəkə bilmirdi,
Filib dərdi böyükdü...*

Bütün manalı ömrünü bu meşənin rifahına sərf etmiş Qoca Fil çox başçılar görmüşdü, amma Eşşək kimisinə rast gəlməmişdi. İndi nadanın, cahilin birin iş başına golması, yüksək mövqeyə çatması və heyvanların qeydinə qalmaması ona ağır golirdi. Ona görə də nankor və rəzilləri vəzifə başına qoymamaq üçün ehtiyatlı olmaq lazımdır. Danışdıqca Qoca Fil bir-bir hamının üzünə baxırdı.

Sığırçın, Xallıköynək Kəpənək, Haqqulaq Dovşan, Delə, Qaz, Qaratöyüq, Maral, Çölpisiyi, Alabaxta, Siçovul, Turac, Cüyür, Dəvə, Uzunxortum, Ari, Sərçə, Kirpi məlül-mələl Qoca File qulaq asırdılar. Axi, Qoca Fil onların ürəyindən keçənləri deyirdi. Özləri isə söz alıb danışmağa cürət etmirdilər, qorxurdular. Niyə onlar belə qaraqorxaq olublar? Nədən qorxurdular? Çünkü başa düşürdülər ki, bu meşədə güclər, imkan hər şeyi həll edir. Bu meşənin qoluzlularından qorxurdular. Özləri bir yana, balaları üçün qorxurdular. Bu meşə çox da böyük deyildi. Müəyyən bir hissə varlanır, əksəriyyəti isə var-yoxdan çıxır, yox-sullaşır. "Toxun acdan xəberi yoxuydu".

Eşşək başını aşağı sallayıb qulaq asırdı. Hamiya elə gəlirdi ki, daxilində vicdan əzabı çəkir, əməllerindən peşmandır. Bəziləri də elə fikirləşirdi ki, bəlkə Eşşəyin bütün bu baş verən işlərdən xəberi yoxdur. Ona düzgün məlumat vermirlər. Bilsə qarşısını alar.

Eşşək isə öz aləmində idi. İçorisində mühabib gedirdi. Ha çalışırdısa, yenə də qara fikirlər qalıb golirdi. Öz-özünə qərar verdi ki, "çağırim "teloxranitel" Pələngi, bunları rədd eləsin buradan. Mənim bu aclarla nə alış-verişim? Bu Yalquzaq köpək oğlu harada qaldı, gölib çıxmadi. Ondansı bir çoban iti olsayıd, yaxşı olardı. Səhərdən çağırıldırmışam, gölib çıxmır, heç bir işi fikirləşmir. Horası bir-iki "obyekt" açıb, oturublar orada. Bu heyvanlara nə olub? Bəlkə qulaqlarına səs dəyiib? Hardandır bunlarda bu casarət?"

Eşşöyin başında bu fikirlər cövlən edərkən, bayırda hay-küy qopdu.

-Fəlakət, fəlakət! - deyə qışqıra-qışqıra "Meşə olarylər" qəzətinin karşısı savadsız, istedadsız, səriştəsiz Alaqrığa başı alovlu pəncərədən içəri şığıdı.

Eşşöyi elə bil ildirim vurdu. Öz-özünə fikir-ləşdi: "Deyirdim axı, burada nə işə var. Görəson, Alaqrığa nə lo xəbərlər gəlib? Bu köpek qızı da kükçünün biridir. İndi birlərin də üstünə besini qoyub nəsə uyduracaq".

Alaqrığa nəfəsini dərib, təngənəfəs məlumat verdi:

-Cənab başçı, fəlakət, fəlakət!

-Tez elə, de görüm nə olub? - deyə daha sabrını basa bilməyən Eşşək anırdı.

-Fəlakət, cənab başçı, meşədə güclü yanğın baş verib, söndürmək mümkün deyil. Güclü külək yanğını söndürməyi çətinləşdirir. Yanğınsöndürülərlər də gec gəlib çıxıblar.

Alaqrığa dizinə-başına döyə-döyə o yan-bu yana getməyə başladı.

Eşşək bir az sakitləşən kimi oldu. Ürəyində fikirləşdi: "Mən də deyirəm nə olub. Yanır, cəhən-nəmə yansın. Az qalmışdı ürəyim düşsün. Küçüq qızı, küçüy. Aləmi götürüb başına!"

Başçının yanında olan heyvanlar toşviş içərisində çıxıb meşəyə qaçmaqə başladılar. Qaşha-qaqda Meşə Təsərrüfatı İdarəsinin müdürü Tısbəğə Astagəl az qalmışdı ki, ayaq altında qalsın. Hay-küy görüb, tez qızına çökildi.

Handan-hana özünə gələn Alaqrığa başçıya tərəf goldı.

-Cənab başçı, cənab başçı.

-Nə var, aaz, nə olub meşəni götürmüsən başına, - deyə Eşşək Alaqrığaya çəpəki nəzər saldı, - haradı yanın?

-Cənab başçı, yanğın Ayının evində baş verib. Külək güclü olduğu üçün oradan alov sizin imarətinizə keçib. Mən bura gələndə yanğın artıq Yalquzağın tezə tikidirdiyi ikimərtəbəli binanın şübhəbəndinə keçmişdi.

Alaqrığa hələ davam etmək istəyirdi ki, Eşşək özündən gedib tappılıtlı ilə döşəməyə sərıldı. Kati-bə Qoduqça baş verən hadisən özünü itirmişdi. Alaqrığa onun üstüne qışkırdı:

-Nə durmusan, tez su götür?!

Özü isə "Təcili yardım" a zəng clədi. Cavab

verdilər ki, hamı hadisə yerindədir. Katibə Qoduqça su götfirdi. Eşşöyin köynəyinin yaxasını açıb sinəsinə, üzünə-gözünə su vurdur. Alaqrığa nəbzini yoxladı.

-Hələ nəbzi vurur, sağdır. Onu yerindən tərpətmək olmaz. Yəqin infarktdır. Sən qac aptekə, dərman dalınca, - deyə Alaqrığa göstəriş verdi.

Özü isə Eşşöyin əl-ayığını ovuşturdmaga başladı. Bu zaman Tısbəğə başını qızından çıxarıb ətrafi seyr elədi. Eşşöyi döşəmədə uzanan görüb, dal-dal qapıdan çıxdı. Bir şey anlamasa da, aradan çıxmağı lazımlı bildi.

Yanğın isə davam edirdi. Qarşısını almaq çox çətin idi. Bir dəfə də belə güclü yanğın baş vermişdi. Onda meşə sakınları hamı bir nəfər kimi yanğını söndürməye girişmişdilər. Yanğın qisa zamanda söndürülmüşdü. İndi isə heç bir heyvan yanığının söndürülməsinə kömək eləmədi. Hamı əli qoynunda dayanıb kənardan tamaşa eləyirdi. Uzunluğan, Ayının, Yalquzağın və Koramalın evləri tamam yanıb kül olmuşdu. Ailə üzvləri - ullaqlar, qoduqçalar, aylı balaları, canavar balaları, koramal balaları ağlaşır, vay-sivən qoparıldır. Saqsağan və Donuz onları sakitləşdirməyə çalışır, kənarə çəkirdi. Ayi, Yalquzağ və Koramalın herəsi bir tərəfdə quruyub qalmışdı. Meşənin üzərinə tüstü dumanı bürümüşdü. Yanğınsöndürülənlər yanığının meşəyə keçməsinin qarşısını ala bilmışdilər. İndi iki-üç mortobəli evlərin yerində tek-tek kösövlər tüstülenirdi.

Öz balaları ilə, heyvanlarla yanaşı dayanan Kirpi öz-özünə deyindı:

-Doğrudur, başqasının pis gününə gülmək yaxşı olamət deyil, amma deyecəyem. Gördün-nüzmü? "Qisas qiyamətə qalmaz". Bax, haram yeməyin axırı belə olar. Hamısı bizim olımızın əməyi, alımızın təri ilə qurulmuşdu. Yaxşı deyiblər: "Haynan golon, vaynən gedər".

Bir tərəfdə dayanıb sakitə kövşək vuran Qoşa Hürgüt Dəvə dilləndi:

-Bütün daşı-divarı da hamısı mənim və balalarımın belində daşımb. Hələ heç belimizin qabarı getmeyib.

Heyvanları biri o birinə baxıb şikayetlənirdilər. Ara qızışmışdı. Ara-sıra qarğış da eşidilirdi. Sözsöhbətin uzanacağını görən Qoca Fil heyvanlara məsləhət bildi ki, dağlışınlar. Heyvanları burada qoyaq, görək Eşşöyin başına ne göldi.

Eşşək gözlərini açanda başını Qoduqçanın diz üstündə gördü. Ağ xalatı Tutuquşu xanım onun nəbzini yoxlayırdı. Alaqrąq canfəşanlıq eləyir, Eşşəyin o təraf-bu tərafını keçirdi. Katibə Qoduqçanın qorxudan gözləri alacağımışdı. Eşşək ətrafa göz qoydu. İstdəi tərpənsin, içində küt bir ağrı hiss etdi. Bütün baş veronləri yadına salmaq istəsə də, bir şey alınmadı, yenidən gözlərini yumdu. Qoduqça hicqira-hicqira ağlayırdı. Biriki damla yaş axıb Eşşəyin donuq sıfatının düşdü.

Həkimlər onu xəstəxanaya aparmaq məsləhət bildilər. Sanitari çapqallar Eşşəyi xərəyə uzatıdalar və tacili Məşə Xəstəxanasına aparıdalar. Uzun çəkən müayinədən sonra diaqnoz qoynuldu. Eşşək geniş infarkt keçirmişdi.

Bəz günük müalicədən sonra Eşşək özünü gəldi. Xəstə olduğu müddətdə onu müavini Quyruqükəsik Koranal əvəz eləmişdi. Indi də burada idı. Eşşək göstəriş verdi ki, Yalquzağı tacili yanına çağırınlardı. Cox keçmədi ki, sürüyə nəzarət edən Yalquzaq palatanın qapısında gördündü. Eşşək zəif ve boğuş bir səsle Yalquzağa:

-Yanğıñ barədə məlumat ver, - dedi.

Yalquzaq səhər tezdən xəsla vurdugu "yüz qram" in iyi hiss olunmasın deyə, Eşşəyə çox xənilşəmdən məruza etdi:

-Yoldaş başçı, bütün canavarları salmışam məşənin canına. Hər yerde cinayətkar axtarırlar. Hami sorğu-sualı çəkilir. Yüze qədər heyvan höbs olunub. Kimdən şübhələnirik, basıraq dama. Siz heç narahat olmayın, döye-döye qoyacaqıq boyunlarına.

Eşşək əlinin işaretisi ilə onu dayandırdı. Hıqqıl-daya-hıqqıldaya dedi:

-Bu adı yanğıñ deyil, təxribatdır. Bu, əvvəlcədən qurulmuş işdir. Əvvəlcə içəri doluşub, hakykү salırdılar, başını qarışdırıldılar, sonra isə yanğıñ tərətdilər. Hamisi o donuz oğlu donuz Qabanın işidir. Məndən hayif çıxməq isteyir. Siz isə əlinizi əlinizin üstüne qoyub göstəriş gözləyirsınız. Öyrənmisiniz əmrələ, göstərişə işləməyə. Məşə Təhlükəsizliyi İdarəsi bəs hara baxır?

Yalquzaq gözünü tavanaugh zilləyib qalmışdı, dinnirdi. Atalar yaxşı deyib: "Dinənin bağını dinnəyən partlardır". Onun sakit dayanması Eşşəyə ləp hövslədən çıxardı:

-Get bu məsələni ciddi araşdır. Gör kimdir onlara dil verən. Qabanı "dopros" eləyin. Onun ürə-

yindən, deyəsən, başçı olmaq keçir, amma arzusu üroyində qalacaq. Mən bu işi bələ qoymaram. Qoy, bir ayağa qalxım, o Qabana bir divan tutum ki, dədəsinin toyu yadına düşsün.

Eşşəyin özündən çıxdığını görən Yalquzaq palatani tərk etdi. Bir məsol var: "Mərd özündən görər, namərd qonşusundan". Eşşək narazılıqların baiskan kimi Qabani təqsirləndirirdi. Ürəyinə cürbəcür fikirlər gelirdi. Özü-özündən xoşflanırdı. Heyyanların "pikeyt" keçirmələri Eşşəyi pis vəziyyətə salmışdı. Bu tərəfdən do ev-əşiyi kül olmuşdu. İkiqat zərbəyə üreyi döza bilecəkdimi? Üreyi ise intiqam hissi ilə coşdurdu. Ancaq nifrətinə bürüze vermək istəmirdi. Hırsını-hikkəsini içinə salmışdı.

Çarpanının yanındakı zəngin düyməsini basıb tibb bacısını çağırırdı. Üz-gözü bər-bəzəkli tibb bacısı içəri girdi. Bahalı etir iyili palatani büründü. Arara xanım cingiltili bir səsələ soruşdu:

-Nə buyurursunuz, cənab başçı?

-Başımın altını bir az hündürloşdır. Demişdim ki, Porsuquna yanına çağırınlardı. Hələ gəlib çıxmayıb? - deyə Eşşək soruşdu.

-Gəlib, cənab başçı, bayaqdan gözləyir, - deyərək Arara xanım gözlərini süzdürə-süzdürə Eşşəyin üzünə baxdı.

-Çağırın gölsin!

Eşşək who vəziyyətə düşəndən bütün vəzifə sahibləri bir-bir gəlib onu yoxlamışdılar, ailə üzvlərinin qeydində qalmışdılar, dördlərinə üzdə də olسا, şərık olmuşdular. Təkcə Porsuq onu yad etməmişdi. Eşşək ürəyində fikirləşirdi: "Bu zələm oğlunu Məşə Torpaq Şöbəsinə müdir qoyandan sonra yaman qudurub. Dərisini boğazından çıxardacağam nadürüstün. Deyəsən, satıldığı torpaqları məndən gizlədir".

Porsuq başında qara panama, qoltuğunda qara röngili iri qovluq içəri girdi. Eşşək gözləyirdi ki, Porsuq ona yaxınlaşıb el verəcək. Ancaq bələ olmadı. Porsuq bir xeyli kənardə dayanaraq, başının hərəkəti ilə başçıyla görüşdü:

-Olmasın azar, cənab başçı, yastığınız yüngül olsun! - dedi.

Eşşək də başının hərəkəti ilə razılığını bildirdi və Porsuq ilk sualını verdi:

-Torpaqların bölgüsü necə aparılır?

-Püşkatma yolu ilə, cənab başçı, - deyə gah o, gah da bu ayağının üstündə dayanan Porsuq tələ-

sik cavab verdi.

-Adə, nə püşkatma, mən soruşram ki, torpaqları neçəyə satırsınız? - Eşşək istehza ilə soruşdu.

Porsuq başçının bu sözündən duruxdu. Fikirləşdi: "Eşşeyin, deyəsən, xəbəri var". Özünü o yerə qoymadı.

-Siz necə göstəriş vermişdinizsə, elə də satırıq, - deyə Porsuq dəsmalı ilə pörtmüs sıfətinin tərini silərek davam etdi: - Ən məhsuldar torpaqlar sizin uzunqlaqlara, qoduqlara verilib. Su çətin çıxan torpaqları isə püşkatma yolu ilə heyvanlara paylamışq. Hər dəfə torpaq paylayanda da-vadalaş düşür. Buna baxmayaraq, torpaqları özelləşdiririk.

Eşşək Porsuğun onun "bostanına daş atlığı"nı başa düşərək eks hücumu keçdi.

-Torpaqları özelləşdirirsiniz, yoxsa özünükü-laşdırırsınız? Məndə olan məlumatə görə, bu torpaq bölgüsündən yaman yaranırsan. Suqrağı torpaqlarda tərəvəz əkdirirən. Elə bilirsən xəbərim yoxdur. Bu aylıq haqqı ikiqat ödəyəcəksən. Xoşundur işlə, xoşun deyil, xoş gəldin. Mən işlə-mayı bacaran taparam. Odey, Köstəbek ölür sə-nin yerin üçün. Get, işinə bax, mən sözümü de-dim!

Porsuq gedəndən sonra Eşşək yenidən heyvanların tövleyə soxulmasını xatırladı. Hər şeyi bir daha gözləri öñünden keçirdi. Filin nəsihatərini, Qabanın hədə-qorxusunu yaxşı-yaxşı götür-qoy eləməyə başladı. Hələ indiyə kimi bu qədər dərinindən dərk eləməmişdi ki, vəzifə müvəqqəti şəydir. İndi bütün aydınlığı ilə hiss eləmişdi ki, bu gün-sabahlıqdır. Buna baxmayaraq, bütün və-zifələri, müəssisə, idarə rəhbərlərini çağıraraq, evinin yanmasına da bəhənə edərək ikiqat haqq yüksərdi. Narazılıq bildirənləri isdən çıxmamaqla hədələyirdi. Yaxşı ki, topladıqları daş-qası və valyutani bağ evindəki zirzomida düzəltirdiyi seyfde saxlayırdı. Yoxsa hər şey yanıb məhv olardı. Yığıdıqı haqq-hesabı da məşuqəsi katibə Qoduqça vasitəsi ilə həmin seyfə örtürdü.

Eşşeyin sohbeti yaxşılaşmışdı. Baş həkim Mədam Popuqay Eşşeyin palatasına girib şəhəval-ruhriyyə ilə onun tam sağalması və işə çıxa bile-ciyi haqda məlumat verdi.

-Lap dumbl kimisiniz, cənab başçı. Sabahdan işə başlaya bilərsiniz.

Xəstəxanada yatdığı günlər ərzində tutuquşu-

lar pərvanə kimi Eşşeyin başına fırlanmış və məşdən baş verən bütün aşkar və gizli hadisələr barədə onu məlumatlandırmışdır.

Eşşək penceyini çıynıñə alb, təşəkkür bildir-mədən, onu gözləyən ailə üzvlərinin yanına get-di. Yanmış evin xarabalıqlarını görəndə, ürəyin-de öz-özünə təskinlik verdi: "Eybi yoxdur, ondan da yaxşısını tikdirərəm, hər şey pulun başındadır. İki-üç aya bir saray tikdirim ki, aləm tamaşasına yiğilsin".

Eşşək səhər işə adəti üzrə həmişəki vaxtda geldi. Katibə Qoduqça onun işə çıxacaqını dü-nəndən bildirdi. Ona görə də işə səhər lap tezdən gəlmış, səliqə-sahmana xüsusi fikir vermişdi. İri dəstə gül bağladırib güldənə qoymuşdu. Qoduq-çanın da öz derdi var idi. Eşşək xəstəxanaya düş-məməşdən qabaq söz vermişdi ki, meşənin axar-baxarlı yerində ona gözəl bir tövlə alacaq. Ona görə də lap eldən-ayaqdan gedirdi Qoduqça. Yal-varırdı ki, Eşşeyə bir şey olmasın. Meşədə yeni yaşayış yerinin olması Qoduqçanın en böyük ar-zusuz idi. Bu sobəbdən da Eşşəyi yola gotirib, ver-diyyi vəda eməl etdirmək lazımdı. Qoduqça bu səhər həmişəkindən şüx və təravətlü göründürdü. Eşşək onun vasitəsilə örtürdüyü pullardan götürüb özü üçün teze pal-paltar, zinət şeyləri, ayaqqabı alımdı. Eşşək Qoduqçanın ona olan sədəqətini, somimiyyötüni dəfolərlə yoxlamışdı. Qoduqça öz sədəqətini sübut eləmişdi. Aralarında inam var idi. Demək olar ki, Eşşeyin aldığı rüşvet Qoduq-ça vasitəsilə həyata keçirildi. Ona görə də Eş-şək ona verdiyi pulu heç vaxt saymazdı. Pul ve-rəndə də deyordi ki, filan qədər özünə götür.

Nəhayət, başçı gəlib çıxdı. Cox yorğun və zəhmli görünürdü. Qoduqçanın dalağı sandı, fi-kirledi: "Görəsən, nə olub yene? Zəlim oğlunun üzündən-gözündən zəhirər töküllür".

Eşşək yerinə keçib rahatlandı. Zəngi basdı, katibəni çağırıldı. Bir neçə saniyə keçməmiş Qoduqça içəri girdi. Qapını arxadan bağlayıb Eşşeyin boynuna sarıldı. Göz yaşları başçının boynunu islatdı. Qoduqçanın vəfəsi Eşşəyi qötü qərar verməye vadar etdi:

-Axtar, yaxşı bir tövlə tap, alım sənə. Ancaq bu işi ele görməlisən ki, heç kim şübhələnəməsin.

Qoduqça sevincdən az qalmışdı qanad açısn. Özünü xoşbəxt sayırdı. Gözleri yaşardı, bu, se-vinc yaşları idi.

-Ömürlük sənə qulam, mənim öziz Eşşayim.

Oduqça çıxandan sonra Eşşək fikrə getdi: "Bunu da belə razı saldıq. Elə əlməliyəm ki, dilə yanında qısa, gözü isə kölgəli olsun. Yeri gələndə, dilini dişinin arasında sakit saxlamağı bacarsın".

Eşşək burda fikirləşməyində olsun, sizə kimdən deyək, kimdən söyləyək, məşənin heyvanlarından. Heyvanlar başçının yanında qalmalıdan sonra Qabanın toşəbbüs ilə yuxarıya şikayet ərizəsi yazdırı. Ərizəyə iki yüzündən çox heyvan imza atdı. Şikayet gəlib Qara Şir çatdı. Qara Şir çox fikirləşmedi. Onsuz da onun Eşşəkdən heç xoşu galırmırdı. Ona görə də Eşşəyin başçı olduğu məşəyə böyük bir yoxlama göndərilməsinə göstəriş verdi. Yoxlama komissiyasının röhbəri Əqrəb Zəhərlini yanına çağırıb ona qəti tapşırıq verdi:

-Bu yoxlamanın məqsədi odur ki, Eşşək vəzi-fəden götürülsün. Birdən Eşşək rüşvətə sizi əla alar, aldadır. Ona görə də ehtiyatlı olun. Tacili yola düşün və etimadı doğrudan.

Bəli, hər kədərin dalınca bir sevinc, hər bir əyləncənin ardınca bir işgəncə gəlir. Eşşək çoxlarına zülm etmiş, işgəncə vermişdi. Yalnız axmaqlar belə edə bılırlar, yalnız cahillər öz pis əməllərinin nəticəsini, aqibətini düşünməyib, hərəkətlərinin sonunu görməzlər. Yaxşı işlər görüb, xeyirxahlı edənlər əvvəl-axır əməllərinin mükafatını görcəkdir. Misal var, deyərlər: "Nə əkərsən, onu da biçərsən".

Məşəyə yoxlama gəlməsini Eşşəyə məşəətrafi bağında istirahət edərkən çatdırıldı. O, heç kefini də pozmadı. Gösteriş verdi ki, galenləri mehmanxanada yerləşdirsinlər, sabah görüşüb danişarıq. Eşşək gördü ki, qoduqları və qoduqlarını narahatlıq keçirirlər, dedi:

-Əş, narahat olmayın, göləblər, yoxlayacaqlar, haqlarını alıb gedəcəklər.

Məşə başçısının yoxlama komissiyasına qarşı etinasızlığı Əqrəb Zəhərlini lap qəzəbləndirmişdi. Əqrəb onsuz da başqa cür köklənmişdi. Bu Qara Şirin göstərişi idi. Qara Şir onsuz da çoxdan idi ki, Eşşəyin yerinə Qatır təyin etmək isteyirdi. Heyvanların bu şikayət məktubu lap yerinə düşmüdü.

Səhər-səhər başçı işə həmişəkindən bir saat

tez golmişdi. Yoxlanmanın harada aparılması haqqında siyahı hazırlırdı. Əslində həmin yerlərin heç yoxlamaya ehtiyacı yox idi. Axşamdan yoxlama qrupu üçün nəzərdə tutduğu məbləği də həzirlamışdı və gottrib işdəki seyfə qoymuşdu.

Nohayot, komissiya üzvləri, başda Əqrəb Zəhərli olmaqla təşrif buyurdular. Əqrəb Zəhərli heyvanların göndərdiyi şikayət ərizəsini Eşşəyə təqdim etdi və qeyd etdi ki, göstərilən sahələr tacili yoxlanmalıdır. Eşşək ərizəni oxudu və Qoca Filin dosti-xəttini tanıdı. Ürəyinə damanlar başına geldi: "Axi, gərək mən onların məktub göndərməsinə imkan verməyəydim", - deyə fikirləşdi.

Komissiya bir həftə işləyib şikayətdə yazılımları tödiq edən sonad hazırlırdı. Eşşəyin ciddi-cəhdinə baxmayaraq, Əqrəb Zəhərliyə yaxın düşmək mümkün olmadı.

Yoxlanmanın nəticələri ilə tanış olduqdan sonra Qara Şir nərildədi və şaqqanaq çəkib güldü: "Hə, indi quyruğu mənim olımdır bu Eşşəyin. Yığıldığı bəsdir, yoxsa qudurur", - deyə düşündü. Köməkçi Qıpıqqöz Bayquş yanına çağırıb göstəriş verdi ki, İlanyatan dağının ətəyində yerləşən Sulu məşəyə Qatır Atoğlunun başçı təyin edilməsi barədə sərəncam hazırlırasın.

-Eşşək necə olsun, əlahəzər? - deyə Qıpıqqöz Bayquş soruşdu.

-Onun da shəhəti ilə əlaqədar olaraq təqaüdə çıxmazı barədə ikinci sərəncam hazırlayıın, - dedi Qara Şir.

Məsələdən Eşşəyin hələ xəbəri yox idi, amma ürəyi səksəkədə idi. Bilirdi ki, Qara Şir bu gün-sabah onu yanına çağıracaq. Eşşək Qara Şir-dən onsuz da heç bir mərhəmət gözləmirdi. Buna baxmayaraq, hələ ümidi vardi.

Axşam bütün carçılar Eşşəyin vəzifisindən azad olunması və Sulu məşəyə Qatır Atoğlunun başçı təyin edilməsi haqqında xəbər yayıldılar. Er-təsi gün Qara Şirin göndərdiyi nümayəndə - Yasti Yapalaq Qatır Atoğlunu məşə sakınlarını təqdim etdi. Eşşək cənablarına isə uğurlu istirahət arzuladı.

Yazlıq məşə sakınları, yağışdan çıxıb yağmura düşdülər. Kimin hünəri var idi ki, narazılıq cəsən. Heç kim Qara Şirin qəzəbinə düşçər olmaq istəmirdi.